

“ÖLÜM ONU ŞÖHRƏTİN ASTANASINDA YAXALADI...”

Parisin adı bize daha çox kommunarların son mənzili kimi bəlli olan Per-Laşez qəbiristanlığının yoxsulların dəfn edildiyi hissəsində ətrafdakı qəbirlərdən seçilməyən adı bir məzar var. Aradan keçən illərin, yağışın və küleyin təsiri ilə bozarmış başdaşı üzərində italyanca aşağıdakı sözlər həkk olunub: “Amedeo Modilyani rəssam. 1884-cü il iyulun 12-də Livomoda doğuldu. 1920-ci il yanvarın 24-də Parisdə vəfat etdi. Ölüm onu şöhrətin astanasında yaxaladı”.

Eyni başdaşı üzərində, bir qədər aşağıda məzar da uyuyan başqa şəxsin adı, doğum və ölüm tarixləri, kimliyi həkk olunub: “Janna Ebyutern 1898-ci il aprelin 6-də Parisdə dünyaya gəlib. 1920-ci il yanvarın 25-de Parisdə vəfat edib. Modilyaninin sadiq dostu idi, ondan ayrı yaşamaq istəmədi”.

Bu sade məzar, başdaşı üzərindəki qısa yazılar məşhur italyan rəssami Amedeo Modilyaninin həyat yolunu və ailə dramını aydın eks etdirir. O, Parisi “feth etmək” üçün gelmişdi. Amma ölümündən sonra yalnız Fransa paytaxtında deyil, dünya miqyasında zəfər qazana bildi.

1906-cı ilin əvvəlində icma şəklində, öz daxili qayda-qanunları ilə yaşayan, çoxu biri-birini yaxşı

tanıyan Monmartr sakinləri - gənc rəssamlar, aktyorlar, şairlər arasında tezliklə hamının diqqətini cəlt edən cavan bir oğlan peydə oldu.

Monmartrin hər şeyle maraqlanan sənət adamları çox tezliklə öyrəndiler ki, gəncin adı Amedeo Modilyanıdır, 22 yaşı var, İtaliyadan gəlib. Adamları cəlb edən isə yalnız zahiri cazibədarlığı və səmiyyəti deyildi. Tanış olduğu hər kəsi maqnit kimi özünə çəkməsinin səbəbi insan qəlbinin dərinliklərində gizlənən və sözlə ifadəsi çətin olan qeyri-adi bir xüsusiyyət idi. Amedeo istənilən adamla çox tez dil tapmağı bacarırdı. Həm də ilk görüşdən müsahibində özünə hörmət oyadırdı.

İtaliyada doğulub böyüse də, fransız dilinə, Avropa ədəbiyyatına yaxşı bələd idi. İbsen, Şelli, Nitsše, D'Annunzio, Uayld, hətta Dostoyevski yaradıcılığı haqqında ətraflı biliyi vardı. Leonardin, Viyonun, Rembonun şeirlərini ezbərdən deməyi xoşlardı. Söhbət nədən düşürse-düşsün, Dantenin “İlahi komediya”sından məqamına uyğun parçalar söyləyirdi. Bir sözlə, hamının sevimli olmağa lazıim gələn cəhətlər yehudi əsilli bu gənc italyanda vardi.

Ancaq diqqətli müsahiblər onun parlaq erudisiyasi, şənlik və hazırlıq maskası arxasında nə isə



daxiline çekilmək, insanlardan uzaq qaçmaq meylini də sezə bilərdilər. Bəlkə bu gənc rəssamin özünə inamsızlığından irəli gəldi? Bəlkə də mürəkkəb Paris mühiti, bir vaxt özü kimi böyük şöhərər arzusu ilə yaşayan, uğursuzluğun acısını dadandan, sənətdə yərini tapa bilməyəndən sonra isə yalnız mağaza vitrinləri üçün lövhələr yazmaqla dolanan rəssamların acı, fərəhsiz təleyi Modilyanini qorxudur, həyecanlandırırırdı?

Ədəbiyyat haqda hissələrini gizlətmədən, hərərət və coşgunluqla danişirdi. Boyakarlıq sənəti, xüsusən də onun müasir təməyülləri barəsində söhbətlərə isə nədənsə, qoşulmurdu. Ancaq daha çox Picasso, Matisse, Vlaminck, Dere kimi rəssamların son əsərləri ilə maraqlandığı hiss olunurdu. Emalatxanaya oxşamanan otağının divarlarına italyan İntibah rəssamlarının - Botticelli, Perucino, Lotto, Karpaçço, Andreo del Sarto, Krecon və Titsianın əsərlərindən reproduksiyalar yapıdırılmışdı.

Modilyanının İntibah sənətinə qeyri-adi vurğunluğu “keçmiş irsə” radikal münasibətləri ilə seçilən bəzi Monmartr tanışlarına qəribə görünürdü. Monmarträda məskən saldığı ilk günler bəziləri Modilyanını yaradıcılığa yeni başlayan heykəltəraş, digərləri isə rəssam sayırdılar.

Öslində ehtimalların hər ikisi həqiqətə uyğun idi. Parisdə yerləşəndən az sonra Modilyani rəssam doslu Ortis de Saratenin zəmanət məktubu ilə heykəltəraş Qranatovskinin emalatxanasında olmuşdu. Heykəltəraşlıqla maraqlandığını, həm də “büst və portretlər deyil, monumental əsərlər” yaratmaq istədiyini bildirmişdi. Qranatovski birgə çalışmalarına etiraz etməmişdi.


Lakin bu, Modilyaniye Kolarossi Akademiyasının məşəğələlərinə davam etməyə də mane olmamışdı. Gənclik dostlarının xatirələrindən də göründüyü kimi, Amedeo heykəltəraşlıqla hələ 17-18 yaşlarında, həyatının İtaliya dövründə ciddi maraqlanırdı. Amma Parisə gələndən sonra sevimli məşgülüyyətini davam etdirmek üçün lazımı materialları tapa bilmirdi. Satın

almağa pulu da yox idi.

Modilyani bir neçə dəfə Paris bənnalarından xahiş-minnətlə aldıqı adı hörgü daşları ilə işləməyə çalışmışdı. Di gel ki, belə daşları heykəltaraş tışəsi üçün elə də yararlı deyildi. Üstəlik, daşı yonarkən, necə deyərlər, əşə bülənd olan qatı toz du manı Modilyaninin anadangəlmə xəstə ciyərinə və boğazına zərərli təsir göstərir, uzun-uzadı öskürəyə səbəb olurdu. Çox güman ki, bunun nəticəsində də xüsusi uğur qazanmadan heykəltaraşlıqla viddalaşmalı ol du.

Əvəzində isə rəssamlığa ikiqat, üçqat artıq qüvvə və enerji sərf etməyə başladı. Modilyanini Monmartr həyatının özəllikləri ilə tanış edən ilk şəxs rəssam tanışı M.Utrillo oldu. Fərqli xarakterlərə malik olan bu iki şəxs çoxlarının təccübünə rəğmən, tezliklə ümumi dil tapıb dostlaşdırıldı. Qəribə tandemə mat qalanların hey reti əsassız deyildi. Utrillo adamaya vuşmaz idi; Modilyaninin daxili qapalılığı və tənhalılığı can atması isə davranışından o qədər də hiss olundurdu.

Dostundan fərqli olaraq, Utrillonun insanlardan qaçmaq, tənhalığa çökilmək meyli ilk baxışdan sezilirdi. Modilyani həmişə başqalarının dərdini, kədərini duymaq həssaslığı ilə seçilirdi. Utrilloya münasibətdə də belə oldu. Monmartrda sənət uğurlarından çox sərxoşluq və əhli kefliyi haqda biri-birindən qəribə səhəbətlər gəzən bu adamı Modilyani



ilk tanışlıqdan qəbul etdi. Yeni dostunun həyat dramını yüngülləşdirmək əzabını üzərinə götürdü.

Onlar ilk dəfə Monmartr meyxanalarında bir yerde görünəndə çoxları heyrətinin gizlədə bilmirdi - axıbu, son moda ilə tikilmiş miləmil palto və yeni dəbli yaraşlı kostyum geyinmiş, "kəpənak" qalstuk taxmış, təmiz təraş olunmuş səliqəli, təbiyəli gəncəküçə avarası tesiri bağışlayan pintl, tör-töküntü, həyatın dibinə yuvarlandığı aydın görünən miskin varlığın nə əlaqəsi? Axı birincinin sakit xarakteri ilə ikincinin üşyankar, dağdıcı təbəti necə uyğunlaşa bilərdi? Üstəlik də, Modilyani demək olar ki, içmiridi. Monmartr sakinləri ise Utrillonu çoxdan özlərinə xas hazircavablıqla "Müsyö Litrillo" çağırırdılar. Amma yene də ümumi təccübə rəğmən, qısa müddətdə keskin fərqlər aradan götürüldü. Artıq zahiri görünüşü etibarilə Modilyani də Utrillodan və Monmartrda lövbər salan digər kasib, yurd-yuvasız rəssamlardan heç nə ilə fərqlənmirdi...

Qəribə metamorfoza tədricən Amedeonun daxiləməne də sirayət etmişdi. Daim qəribə gərginlik və teləş içinde yaşayırdı. Dəyişikliyin səbəbi çox sadə idi - Modilyani içkiye qurşanmışdı. Həm də nə-həng şəhərdə öz tənhalığını, yalqızlığını hiss etdi ki, ümidişsizliyə qapılır, xilas yoluńu şərab şüşəsində axtarırdı. Odur ki, heç nə haqda düşünmədən içir, içirdi...

Tezliklə içkiye başqa ziyanlı vərdişler də əlavə olundu. Gənc rəssamın zahiri görkəmi keçirdiyi daxili böhran barədə aydın təsəvvür yaradırdı. Parisə qısa zamanda uğur qazanmaq və bütün problemləri ni həll etmək iddiası ilə gəlmişdi. Lakin çox keçmədən məlum oldu ki, bu, elə də asan məsələ deyil. İlk aylar anası imkanı daxilində oğluna cüzi maddi yardım göstərirdi. Amedeo isə məgrurlugundan çox vaxt hemin yardımından imtina edirdi. Təsəllini aramısız, fasilesiz işdə axtarırdı.

Az önce qeyd etdiyim kimi, dəhşətli öskürək heykəltaraşlıqla məşğul olmağa imkan vermirdi.

Rəsmə gəldikdə isə Modilyani ara vermədən işləyirdi. Amma işləri ilə maraqlanan demək olar ki, yox idi. Rəssam özü de tez-tez istehza ilə deyirdi ki, Parisə gələndən əsərlərini satmağa bircə alıcı tapıb - o da kor Anjeli atadır.

Monmartrın dər dalaşlarından birində sakın olan bu qoca pula ehtiyacı olan rəssamların əsərlərini deyər-dəyməzinə alır, nə vaxtsa baha qiymətə satıb varlanmaq arzusu ilə yaşayırırdı. Bəlkə də arzularının çin olmasına az qalmışdı. Amma Fransanın da qatıldığı mühərabə başlandı. Sənət əsərlərinin qiyməti aşağı düşdü... Kolleksiyasının taleyi isə indiyə qədər naməlum qalmaqdadır.

Monmartr və Monparnas Modilyaninin rəssam kimi yetişməsində hər hansı İncəsənət Akademiyasından az rol oynamamışdı. XX əsrin bir çox tanınmış rəssamları (təbii ki, o zaman hələ tanınmirdilər) qonaqlığında, çoxu da özü kimi ehtiyac və sıxıntı içərisində yaşayırırdı. Modilyaninin iki addımlığında Pablo Picassoın emalatxanası yerləşirdi. Qeyri-adı istedadları və rəssamlıq dəst-xətləri ilə seçilən iki sənət adamının münasibətləri çox mürəkkəb idi və tədqiqatçılar indi də məsələyə tam aydınlıq gətirə bilməyiblər.

Amma bir şey şübhəsizdir ki, Modilyani Picasso sənətinə böyük hörmətlə yanaşır, hətta bəzən ondan öyrəndiyini də gizlətmirdi. Digər rəssamlardan Van Donqen, Xuan Qris, Brak, Deren, Vlamink, Matiss, Loransen, modernist şairlərdən Giyom de Apolliner, Maks Jakob (Modilyani onun biri-birindən seçilən iki əla portretini çəkib. Portretlərin birində Jakob yüksək təbəqə nümayəndəsi kimi, çox təşəxxüslü, iddialı rəsm olunub, ikincisində isə rəssam sanki şair dostunun əzablı ilham dolu bir anını kətan üzərində əbdəlişdirə bilib), Andre Salmon, yazıçı Mak Orlan, estetik Moris Reynal, sonralar aktyor kimi məşhurlaşan Şarl Dyullen və başqaları da Monmartrda, Modilyaninin sakini olduğu məhəllədə yaşayırırdılar.

Onlar tez-tez yiğisir, saatlarla sənət haqda müba-

hisə etməkdən yorulmurdular. Monmartrda, Pablo Pikassonun emalatxanasının yerləşdiyi “Bato Lyavur” (“Üzən camaşırxana”) kimi qəribə adla tanınan evdə toplaşan sənət adamları şair Apollineri özlərinin sənət müəllimi, dəbdə olan ifadə ilə desək, “qu-rū” hesab edirdilər. Az qala bütün xalqların və dövrlərin ədəbiyyatını, incəsənətini əhatə edən unikal yaddaşı və geniş eruditiyası, daimi yenilik axtarışlarına yönələn təbəti onu dostlarının sevimlisinə çevirmişdi.

Apolliner tənqidçi və sənətşunas kimi böyük nüfuza malik idi, fikirləri ilə demək olar ki, hamı qeydşərtərə razılaşırı. Sonralar o, kubizmin banilərindən biri kimi tanıdı, “Kubist-rəssamlar” kitabının qayəsini təşkil edən məşhur “Rəssamlıq haqda” və “Yeni rəssamlar” məqalələrini yazdı.

Əgər Apolliner “Bato Lyavur” sakinlərinin intellektual rəhbəri idisə, başqa bir şair - Maks Jakob, sənət dostlarının etiraf etdikləri kimi, bu “bandanın” ürəyi, canı idı. Cox güman ki, Modilyanini toplantılarla dərtib getirən də Maks olmuşdu. Onda adamları tanış etməyə, bir-birinə yaxınlaşdırmağa böyük həvəs vardi.

Nəhayət, Bato-Lyavurdakı güclü cazibə mərkəzlərindən biri, bəlkə də birincisi Pablo Picasso özü idi. 1906-ci ildə vur-tut 25 yaşı tamam olmasına baxmayaraq, Maks Jakob kimi o da “böyüklerdən” sayılırdı. Əslində 25 yaş sənət adamı, ilk növbədə də rəssam üçün yoluñ başlangıcı sayılısa da, qisa müddət ərzində bütün yaradıcılıq həyatına bərabər inkişaf yolu keçmişdi. Pikassodan nə isə öyrənmək çətin idi, lakin yanından ötüb keçmək də mümkün deyildi.

Bir müddət Bato-Lyavur kubistlərləfovistlər arasında fasıləsiz müzakirələrin mərkəzi idi (kubizm və fovizm adları eyni mənşəye malikdir, onları ilk dəfə tənqidçi Lui Voksel işlətmüşdür. “Kubizm” adı altında o, Pikassonun və ardıcıllarının obrazı və kompozisiyonu həndəsi sadələşdirməyə meylini ifa-

də edirdi. “Fovizm” - fransız söyü “fauve”dən götürülüb, mənəsi “heyvanı vəhşilik”dir. Əslində bu söz termindən daha çox, epitet kimi işlədilmişdi. Matissin, Vlaminkin tablolardakı ronglerin kortəbi parlaqlığını, bir-birlerini qeyri-adi sekildə evezlədiyi ni görən tənqidçi ənənədən uzaqlaşaraq “fovizm” sözüne əl atmışdır.

Kubistlərlə fovistlər arasındaki mübarizə daha çox formaya münasibət məsəlesi ilə bağlı idi. Qarşı-qarşıya dayanan tərəfləri ne sənətin ictimai mündəricəsi, ne de onun fəlsəfi-ümumiləşdirici cəhətləri maraqlandırırdı. Modilyani Picasso və Qirelle, Deren və Vlaminkle, kubistlər və fovistlərlə eyni səmimiyyətə ünsiyət saxlayırdı, sənət dostlarının coşğun mübahisə və yaradıcılıq axtarışlarının atmosferində yaşayırı. Ancaq tərəflərin heç birinə qoşulmurdu.

Bu “məogrur tənhalıq” elə də asan deyildi. Sənət yoluñun qeyri-müəyyənliyi gənc rəssama rahatlıq vermirdi. Üstəlik də, maddi çətinliklər, yaşam mücadiləsi... Diş ağrısına bənzəyən yoxsulluq...

Kubistlər və fovistlər tezliklə dəbə mindilər - onların əsərlərini almağa başladılar. Modilyani isə təkliyə qərar verdi! Bəzi sənətşunaslar onun dövrün “qabaqcıl” təməyüllerindən geri qaldığını, müasirləri ilə ayaqlaşa bilmediyini iddia edirlər. Modilyani üçün kubist, yaxud fovist olmaq elə çətin məsələ deyildi. Hər iki tərəfdə dostları vardi, hər iki təməyülin yaradıcılıq özəlliklərində eyni dərəcədə uğurla istifadə edirdi. Lakin onlara bənzəmək yox, yalnız məqsədlərinə çatmaq üçün, sənətdə yoluñ tapmaq, dəst-i-xəttini müəyyən etmek üçün. O, eksər nəhəng sənətkarlarla məxsus bir hissə böyük və əzablı yola təkbəsına qədəm qoymuş, fərqli yaradıcı “mən”inin axtarışına çıxmışdı.

1907-ci ildə Modilyani ilk dəfə Parisdə əsərlərini nümayiş etdirdi. Pyer Singelin sərginin keçirildiyi “Payız salonu”nun arxivindəki axtarışları nəti-cəsində Modilyaninin beş akvarelinin sənətsevərlə-



rin mühakiməsinə verildiyi bəlli olmuşdu. Bir il sonra o, “Müstəqillər salonu”nda beş yeni əsəri ilə növbəti sərgiyə qatıldı. Həmin tablolalar arasında ilk yaradıcılıq dövrünün diqqətəlayiq nümunəsi kimi qiymətləndirilən “Yəhudи qızı” və “Balaca Janna” portretləri də vardi. Modilyanının təkrarsız üslubunun aydın sezildiyi bu işlərdə özünəməxsusluq və orijinallığı yanaşı, bir püxtələşmə də hiss olunurdu. Tabloları yaradıcılığı yeni başlayan rəssamın işləri hesab etmək çətin idi. “Müstəqillər salonu”nda mütəmadi keçirilən belə sərgilər onun adının təsadüfi seçilmədiyi ni göstəridi.

Modilyaninin rəsmələrin həqiqi mənada müstəqil və novator idi, öz fərdi yaradıcılıq üslubunu və texnikasını eks etdirirdi. Nümayiş olunan “Mürəttib Pedro” və “Livanolul dilənçi” tablollarında isə rəssam həyatdakı sosial ziddiyyətləri gördüyü şəkillədə canlandırmaya çalışmış və məqsədini çatmışdı. Lakin bütün səyərinə rəğmən, Modilyaninin sərgidəki əsərləri heç bir uğur qazanmadı. Onun tabloları tamaşaçılara solğun, köhnə dəbli görünür, əyalətçilik təsiri bağışlayırdı.



Ümumi laqeydlik və düşkünlük şəraitində rəssamın yaradıcılıq imkanlarının genişliyinə, sənət yolunun perspektivliliyinə yalnız bir nəfər inanırdı - bu şəxs parisli həkim Pol Aleksandr idi. Modilyani məhz onun təkidi ilə "Müstəqillər salonu"na yazılmışdı. Daimi maddi ehtiyac içinde yaşasa da, Pol Aleksandr indi Modilyaninin yeganə alıcısına çevrilmişdi. Onun Modilyani yaradıcılığının əsasən ilkin mərhələsini eks etdirən şəxsi kolleksiyası zənginlik və bədii dəyər baxımından yaxşı mənada bir çox muzeylərdə hesed hissi doğura bilərdi.

Aleksandr ailəsi həm de gənc rəssamin daimi sıfarişçisi idi. Modilyani Pol Aleksandrın dörd portretini çəkmiş, atası və qardaşının portretlərini işləmişdi. Sezann yaradıcılığı ilə həqiqi tanışlıq üçün də Modilyani parisli həkimə minnətdar olmalı idi. Onlar böyük rəssamin ölümündən sonrakı ilk retrospektiv sərgiye birlikdə baxmışdır. 1909-cu ildə açılan bu möhtəşəm sərgi Amedeonun sözün həqiqi mənasında sarsılmışdı. Sənətşünaslar Modilyani yaradıcılığının ilk dövründə Sezann təsirinin duyulduğunu yekdilliklə təsdiq edir və bu oxşarlığı çox vaxt konkret əsərdə - "Violençel ifaçısı" tablosunda görürler. Bu portretle Sezan "Qızımızı jiletli gənc" əsəri arasında həqiqətən də ilk baxışdan sezilən bənzərlilik var. Dostlarının xatırladığına görə, Modilyani bu tablonun reproduksiyalarından birini həmişə cibində gəzdirmiş.

İlk sərgilərinin uğursuzluğu həssas, hər şeydən tez təsirlənən gənc rəssama mənfi təsir göstərdi. İndi onu Monmartr meyxanalarında daha tez-tez görmək olardı. Bu meyxanaların çoxunda Modilyanını tanıyrı, ərkə "Modi" deyə müraciət edirdilər. Modilyani Parisi çox sevirdi, bu gözel şəhərə nə isə qəribə, təsviregəlməz duyğularla bağlanmışdı. Fransa paytaxtında yaşadığı 16 il ərzində Parisi üç, ya dörd dəfə tərk etmiş, həmişə də qısa müddət-dən sonra geri dönmüşdü. Paris daxilində isə səyahəti sevmeyən Modilyani sözün əsl mənasında

səyyah idi.

Dostlarının xatırladığına görə, 1909-1914-cü ilə ərzində yaşayış yerini ən azı 10-12 dəfə dəyişdirmişdi. Lakin nəhəng Parisin iki rayonu - Monmartr və Montparnass onu daha çox cəlb edirdi və rəssam növbəti ünvan dəyişikliyində adətən bu rayonların birindən digərinə köçürüdü.

Cox yorulduğunu, qüvvələrinin tükəndiyini hiss edən Modilyani 1909-cu ilin yayında İtaliyaya getdi. Oğlunu qeyri-adi məhəbbətlə sevən, gündəliyində və məktublarında onu nəvazişlə "Dedo" adlandıran ana - Emiliya Qarsen üçün Amedeonun gelişи həqiqi bayram idi. Qohumların çoxunda isə gənc rəssamin yenidən ata evində görünməsi Rembrandtin məşhur "Azğın oğulun qayıtması" tablosu ilə assiasiya doğurdu. "Modalar şəhərindən" - Parisdən gələn Modilyaninin son dərəcə yoxsul, tör-töküntü geyimi və yorğun görkəmi həqiqətən də belə bir bənzətmə üçün əsas verirdi.

Qohumları, xüsusən də anası onun həmişəlik Lvornoda qalmasını istəyirdilər. Amedeo hətta qardaşı Emmanuelle birlikdə özüne emalatxana axtarmağa da başlamışdı. Lakin şəhərdən çox uzaqda, dəniz sahilində yerləşən emalatxananın tənhalığı Parisin səs-küyünə öyrənmiş rəssamı bərk qorxutmuşdu. "İşləmek üçün mənə şəhər lazımdır. Mən yalnız böyük şəhərde işləyə bilərəm" - deyə qardaşını emalatxananı satın almaq fikrindən daşındırmış, 1910-cu ilin qışında yenidən Parisə qayılmışdı. Elə həmin il də "Müstəqillər salonu"nda beş yeni əsərini tamaşaçılarla təqdim etmişdi.

Bu əsərlər sırasına yuxarıda adı çəkilən "Violençel ifaçısı", portreti, habelə "Dilənci qız", "Biçə Boralevinin portreti" və s. tablolar daxil idi. Modilyanının yeni sərgisi əvvəllərdə olduğu kimi, tam sükulla qarşılanmadı. Sənətşünas Arsen Aleksandr salonun illik fəaliyyəti haqqında məqaləsində Modilyanının yaradıcılığı və sərgidə nümayiş etdirilən əsərləri haqqında xoş sözlər yazdı. Lakin yeganə alıcı ye-

nə də sadiq dostu, həkim Pol Aleksandr oldu...

1911-1913-cü illər Modilyaninin yenidən heykəltarşlığı qayıdışı ilə səciyyəvidir. Müasirlərinin bu janrdakı əsərləri rəssamı razı salmırıldı, monumentalistikianın “təməzzülündə” ilk növbədə Rodeni günahkar sayırdı. Modilyaniyə elə gəlirdi ki, müasir heykəltarşlıq “gilla həddən çox oynayır”. Onun fikrincə, heykəli gildən düzəltmək yox, daşdan yonmaq lazımdı. Heykəltarş kimi üstünlük verdiyi material qum daşı idi. Başqa fakturalarla, xüsusun mərmər və ağaclarla işləməyə çox da həvəs göstərmirdi. Qum daşından isə bir qayda olaraq sütunvari bloklar seçirdi. Heykəltarşlıq əsərlərində materialın fakturası ilə təcəssüm olunan obrax arasında sıx əlaqə yaranmasına xüsusi diqqət yetirilirdi.

O zaman Parisdə yaşayan, Modilyaninin emalatxanasına tez-tez gedib-gələn rus rəssamı İ.M.Çuykov xatırlayır ki, “burada figura təsadüf olunmazdı, yalnız baslar var idi. Modilyani onları qum daşından yonur ve daşın effektliyini, ifadeliliyini saxlamağa çalışırdı. Bəzən heykəllerin səthini cilalayırdı: bəzənsə materialın ilkin görkəmini pozmamaq üçün olduğu kimi qalmasına çalışırdı”.

Sənətşünaslar Modilyaninin heykəltarşlıq əsərlərinin dəqiq yaranma tarixini müəyyən edə bilməyiblər. Ona görə də rəssamın bu janrdə keçdiyi inkişaf yolunun mərhələləri haqda fikir bildirmek çətindir. Lakin buradan elə neticə hasil olmamalıdır ki, Modilyaninin yaratdığı bütün heykəllər biri-birinə bənzeyir, püxtələşmə hiss edilmir. Əksinə, heykəllər abstraksiyadan realizmə və realizmdən abstraksiyaya maraqlı keçidlər kimi, plastik forma axtarışı yolunda biri-birindən fərqli rasional cəhdələr kimi diqqəti cəlb edir.

Modilyaninin heykəltarşlıqla məşğul olduğu illərdə Parisin, ümumən Avropanın sənət həyatında qədim insanların yaratdığı orijinal nümunələrə maraqlı çox güclü idi. Rəssam və heykəltarşalar Misir və yunan heykəltarşlığını, müxtəlif dövrlərin Af-

rika və hindu incəsənətini yenidən kəşf edir, böyük maraqlı və vurgunluqla öyrənirdilər. Həm də onları cəlb edən yalnız qədim sənetlərin, fərqli mədəniyyətlərin ekzotikası deyildi. Çağdaş rəssamları qədim həmkarlarının rəng düzəmliyi, plastikası, harmoniyası daha çox özüne çəkirdi. Neqrifian plastikası xüsusilə böyük şöhrət qazanmışdı. O, fovistlər - Matiss, Vlaminke, Derenə, Picasso, elecə də az qala bütün ömrünü Pikassonun “ifşasına” sərf etmiş Brankuziyə eyni dərəcədə maraqlı görünürdü. Modilyani də bu ümumi modadan kənarda qalmamışdı.

1911-ci ildə italyan rəssamı ilə Parisdə tanış olan və onunla böyük eşq yaşıyan Anna Axmatova xatirələrində yazır: “O vaxt Modilyani Misir incəsənəti ilə maraqlanırdı. Məni həmisişə Luvrun Misir bölməsinə aparır, muzeydəki bütün qalan əsərləri isə vaxt sərf etməyə dəyməyən əşyalar adlandırırırdı. Portretimi Misir çariçə və rəqqasələrinin geyimində çəkirdi. Hiss olunurdu ki, bu zəngin mədəniyyətin təsiri altına düşüb. Ancaq Misir onun son marağı idi. Çünkü tezliklə Modilyani o qədər özünəməxsus oldu ki, rəsmlərinə baxarkən artıq heç bir analogiya axtarışına ehtiyac qalmadı”.

Fil Dişi Sahili və Sudanda yaşayan Zenofo zənci qəbiləsinin maskaları arasında çox güman, iki səthliliyinin doğurduğu bənzərliyə görə “ikiüzlü Yanus” adlandırılan maraqlı maska var. Modilyanının bir çox portretləri ilə həmin maska tipi arasında müəyyən oxşarlıq tapmaq mümkündür. Belkə də Modilyanının bir çox rəsmlərinin “maskaya bənzərliyi” də elə buradan qaynaqlanır. Onun yaratdığı portretlərin demək olar ki, hamısında sıfətlər uzunsov və ovalvaridır. Ən müxtəlif və bir-birinə benzəməyən portretlərin hamısını daha bir ümumi cəhət - boyunun həddindən artıq uzunluğu və burnun düzüyü, “oxvarılıyi” diqqəti çəkir.

Kim bilir, belkə də qədim neqrifian maskaları əsasında Modilyani öz yaşadığı dövrü, münasibətlə-



ri, insan tipləri və xarakterlərini əks etdirən “maskalarını” yaradıb? İlk baxışdan hissiz, ehtirassız, ifadəsiz görünən bu “maskalar” qəribə bir qüvvə ilə tamaşaçıda onların arxasında gizlənən insan taleyi-ni, şəxsiyyəti görməyə, həm də təkcə görməyə yox, eyni zamanda “oxumağa” məcbur edir. Lakin bu

"oxu prosesinin" özü də Modilyani sənətində tama-milə yeni keyfiyyətlərdə təzahür edir. Onun eksər portretlərini "oxumaq" ilk baxışdan göründüyü qə-dər da asan deyil. Qapalılıq, iç dünyasına çəkilmək bu portretləri birləşdirən başlıca xüsusiyyətdir. Görünür, yənə də eyni səbəbdən bağlı qapı rəssamin bir çox portretləri üçün daimi fon rolini oynayır?

Birinci Dünya müharibəsi ərefəsində Modilyani-nın heykəltaraşlığı marağı tədricən sönmeye başla-yır. O, bir də heç vaxt əlinə tişə götürmür. Rəssam Modilyani isə bu vaxt artıq özünü, öz dəst-i-xəttini tapmış təkrarsız, orijinal sənətkara çevirir. Buna əmin olmaq üçün dostu və hamisi Pol Aleksandri təsvir edən üç tablosunu xronoloji ardıcılıqla gözdən keçirmək kifayətdir. 1909-cu ildə çəkilmiş ilk portretdə hələ Sezanndan gələn bəzi təsirlər hiss olunur. 1913-cü ilə aid sonuncu portretdə isə yalnız Modilyani sənətinə xas keyfiyyətlərlə üzləşirik - xətlərin qeyri-adi ahəngi, fiquru bütün ağırlığı ilə qabağa itələyən fonun zərifliyi, obrazın daxili aləmini açıqlaşdırır. Bu orijinal dəst-xəttini formalasdırmış rəssam fırça-sının məhsulu olduğunu göstərir.

Modilyani elə sənətkarlardandır ki, onun yaradıcılığı hər hansı bir inkişaf mərhələsinə, yaxud "dövrləşməyə" çox çətinliklə uyuşur. Amma bununla belə bioqrafları 1914-1915-ci illəri yekdiliklə rəssamin yaradıcılıq yolunda xüsusi mərhələ - for-malaşma və axtarışların uğurlu yekun dövrü kimi xarakterizə edirlər. Bu qənaeti həmin dövrə Amedeonun qardaşı Umberto bir məktubu da aydın göstərir. Modilyani yazırdı: "Əziz Umberto, soruştursan ki, mən nə etmək fikrindəyəm? Əlbəttə, işləmək və sərgilərə qatılmaq isteyirəm. Hiss edirəm ki, tez, ya-gec - mütləq özümə yol açacağam".

Lakin rəssamın ümidi-lerini tezliklə özünü doğrultmadı. Yoxsulluq, pulsuzluq, sıxıntı və ehtiyac onu həmisi-kim kimi təqib edirdi. Həmkarı Ortis de Sar-a-ti dəfə rəssamların yaşadığını "Pətək" yataqxana-

sında Modilyanini acıdan huşunu itirmiş halda gör-müşdü. Sonralar incəsənət dəllallarının fantastik qiymətə satib külli qazanc götürdükləri nadir tab-loları Modilyani bir dəfə nahar etmək üçün meyxana sahibinə bağışlayır, alicinən təklif etdiyi ən ucuz qiymətə satmağa tərəddüb etmirdi.

Sənət dünyası inadla rəssamin istedadını etiraf etmək istəmirdi. Amma şöhrət zirvəsi yaxında, lap yaxında idi...

1916-ci ildə Modilyani yaradıcılığının həqiqi qiymətini alması naminə yorulmaq bilmədən çali-şan sənət bilicisi ilə - polyak şairi Leopold Zborovski ilə tanış oldu. O, xanımı Anna Zborovskaya ilə Parisə təzə gəlmışdı. Bir müddət Luvr muzeyinin yanındakı incəsənət kurslarında oxumuşdu. Yaşayışını təmin etmək üçün əvvəl nadir kitablar alveri ilə məşğul olmuşdu. Sonra isə Parisdə yaşayan və Modilyaninin yaxın dostu kimi tanınan polyak rəssamı Kislinqin məsləhəti ilə incəsənət əsərləri alb-satmağa başlamışdı. Lakin hiyeləgərlik, riyakarlıq, bəzən hətta qəddarlıq teləb edən bu iş Leopold Zborovskinin həlim töbiati, ürəyişumsaqlığı ilə bir araya siğmadıqdan uğur qazana bilməmişdi.

O, yalan danışmağı, hiylə işlətmeyi, aldığı tablo-ları saxlayıb bazarın təlebatına uyğun qiymətə satmağı bacarmırdı. Yavan çörekələ dolanmağa hazır idi, ancaq "öz rəssamını darda qoymağ" rəva bilmirdi. Modilyanının tabloru ilk baxışdan Zborovskinin diqqətini cəlb etdi. Polyak şairini daha çox duyğulanıran isə bu tablorların yaradıcısının şəxsiyyəti ol-du. Üstəlik, Modilyaninin o zaman tamam tənha olduğunu, heç kəsin onu qəbul etmədiyini, başa düş-mədiyini, yaxud bunu istemədiyini nəzərə alsaq, belə dostluğun ümumiyyətlə, əvəzi yox idi.

Əlbəttə, elə güman etmek olmaz ki, Modilyani ta-mamilə tək-tənha idi. Ətrafında özünü rəssamın dos-tu sayan kifayət qədər adam vardı. Mükemməl portretini çəkdiyi sənətüşünə Jan Kokto bir məqaləsin-de Modilyanini xatırlayaraq yazırdı: "Amedeo çox

şən, acidil və cəlbedici adam idi. Şöhrət anlayışının o vaxtlar heç birimiz üçün bir qara qəpik de qiyməti olmadıqdan, Modilyani kral kimi yaşayırı - bazar və tamaşaçı kütləsi problemi ona yad idi. Bizim dəs-tə isə onun mübahisəsiz şöhrəti qarşısında pərəstiş etirdi".

Amma rəssamin acınacaqlı heyati bu təsəllinin çox zəif olduğunu göstərir. Modilyani her şəyden əv-vəl insan idi, yaşamaq və işləmek üçün bazara, sə-nət xırıdarlarına ehtiyacı vardi. Çevrəsindəki dostlar isə sağlığında onun tanınması, əsərlərinin satılması üçün bir iş görməmiş, yaxud bacarmamışdır. Fran-sis Korko sonralar etiraf etmişdi ki, Modilyaninin tablolarını alıb otağından asanda dostları onu "səfəh" saymışdır... Modilyani isə şöhrətə və teminatlı hə-yata tam laqeyd idi.

Bəzən içkinin və narkomanianın stixiyasına uy-sa da, qalan vaxtlarını yorulmadan işləyirdi. İşləmə manerası da qəribə idi. Bir dəfə həmkarı Sirvaja de-mişdi ki, "isləmək üçün mənə canlı insan lazımdır, onu göz önünde görməyim lazımdır". Sonrasını isə çox vaxt yalnız təxəyyül gücü ilə tamamlayırdı. Dostu Pol Aleksandrin portretini də naturadan de-yil, sadəcə yaddaşına əsaslanıb çəkmişdi.

Rəssam A.Salmon isə xatırlayırdı ki, Modilyani naturaçı qızlara soyunmağı təklif edir, bir müddət baxıb geyinməyə icaza verir və yalnız bundan son-ra işləməyə başlayırdı. Sürvajin xanımının portretini çəkmək üçün qadının royal arxasına keçib Rav-e-lin pyesini çalması kifayət etmişdi. Musiqi dinlədi-kən sonra bir seans ərzində portret üzərindəki əsərini başa çatdırıb iləmisi.

Modilyani yaxşı bələd olduğu adamları poetik-ləşdirməyi, onları gündəlik həyat və mösiət qayğı-ları fövqünə qaldırmağı bacarırdı. Roma müasir sə-nət qalereyasında saxlanan "Anna Zborovskaya" portreti rəssamın belə əsərlərinəndir. Fırçasından çıxan "Jen Kokto", "Lyuniya Çekovska", "Jak Lip-sits və xanımı", "Gənc qadın", "Balaca kəndli",

"Xidmətçi qız", "Oturan oğlan" və digər portretlər də ilk növbədə məhz psixoloji müəyyənliyi və inan-dırıcılığını ilə yadda qalır.

Lionello Venturi və yaradıcılığının digər tədqiqatçıları yazırlar ki, Modilyani portretlərinin əsas əslubi özünəməxsusluğunu rəngləri arxasında aparan xətti kəsişmələrin orijinallığındadır. Atası haqda də-yərli işlərin müəllifi Janna Modilyani də onun rəs-samlı əslüblunu "səthiliklə dərinliyin dialeklik əla-qəsində" görür. Jannanın fikrincə, yalnız bəzi istis-nalar (mes. Lyuniya Çekovskanın portreti də var) xaricində atasının yaradıcılığında heç bir funksiya müstəqillik kəsb etmir. Həmin portretdə isə istisna olaraq xətt funksiyasına müəyyən üstünlük verilib.

Monmartr qızları xeyirxahlığına, ürəyi açıqlığına görə rəssamı çox sevirdiler. Heç bir muzd tələb etmədən seanslarında naturaçı kimi iştirak edir, ən çə-tin məqamlarda isə sevimli "Modiye" məddi yardım da göstəridilər. Gənc Modilyanının "məhəbbət romanları" çox olmuşdu. Lakin sonra bu "romanların" böyük və həqiqi məhəbbət üçün sadəcə bir prelüdi-ya rolü oynadığı aşkarə çıxdı.

Modilyani 1917-ci ilin iyulunda Janna Ebyutern-le tanış oldu. O zaman Amedeonun 33, Jannanın isə 19 yaşı var idi. Janna rəssam kimi Modilyaniyə pə-rəstiş edirdi. Qız əslən parisli idi. Qardaşı Andre ilə birlilikdə boyakarlıqla maraqlanır, tez-tez sərgilərə gedir, arabir özü də molbert arxasına keçirdi. Vali-deynləri onun rəssam olmaq niyyətini alqışlayırdılar. Kommersant atası sənətin nə vaxtsa qazancı iş olacağına inanır və hər vasite ilə qızını ruhlandırırdı. Lakin Janna taleyini Modilyani ilə bağlaşmaq istədiyini bildirəndə evlərində sənətə münasibət kəs-kin şəkildə dəyişildi. Dindar və pedant xasiyyəti at-a evsiz-eşiksiz, yarıdilənçi rəssamı ailə üzvləri arasınd-a görməyi ağlina da gətirmirdi.

Vəziyyəti belə gören Janna çox fikirləşmədən ev-əlaqəsini kəsdi. Bəlkə sonralar gözənlənməz addi-mi üçün peşmanlıqlı keçirdiyi anlar və dəqiqliklər de-

az olmamışdı. Çünkü Modilyaniyə fədakar məhəbbəti hələ bərkə-boşa düşməmiş, həyatın sinaqlarından çıxmamış bu qız olmazın müsibətlər gətirdi. Lakin Janna böyük məhəbbəti və inadkarlığı ilə həm Modilyanilə ailəsini, həm də valideynlərini seçimine hörmətlə yanaşmağa məcbur edə bildi.

Həyatındaki qəfil dəyişiklik Modilyanının möjsətində heç nəyi deyişdirə bilmədi. Gənc ailə Lüksemburq bağı yaxınlığında, rəssamin mebel nədir, heç zəruri avadanlığı da olmayan darısqal emalatxanada yaşayırırdı. 1917-1918-ci illər Modilyanının yaradıcılığının en məhsuldar dövrü idi. Modi adını əbədiləşdirən bir çox tabloları məhz bu iki ildə yaratmışdı. Lakin çox işləməsinə və yeni əsərlər yaratmasına rəğmən, maddi vəziyyətində heç bir yaxşılaşma meyli nəzərə çarpmırıldı. Əvvəlki kimi ehtiyaçın pəncəsində boğulurdu. Bu müdhiş vəziyyətdən xilas yolunu isə şərabda və uyuşdurucularda axtarırırdı. Hətta Jannanın fədakar məhəbbəti də fəlaketin qarşısını almaqdə gücsüz idi.

Pis verdişləri Modilyaninin onsuz da zəif orqanızmini get-gedə taqətdən salırdı. Xroniki vərəm günü-gündən siddətlənirdi. Janna və dostlarının təkidlərinə baxmayaraq, müalicədən boyun qaçırdı. Nəhayət, Leopold Zborovski və Ebyuternlər ailəsinin səyi və maddi yardımı neticəsində 1918-ci ilin baharında Amedeo ilə Janna Fransanın cənubuna - Nitsaya yola düşdülər. Janna bu zaman artıq hamilə idi. Nitsaya Janna, Amedeo, Zborovskilər ailəsi və madam Ebyuternlə birlikde getmişdilər. Kurort şəhərində onları Modilyaninin dostu, rəssam Sirvaj qarşılıdı. Əvvəlcə Amedeo xanımı və qayınanasi ilə eyni mənzildə qalırdı. Amma madam Ebyuternlə münasibəti korlanandan sonra mehmanxanaya köçmeli oldu.

1918-ci ilin yayımı isə Nitsa yaxınlığındakı Kan şəhərində, rəssam Osterlindin villasında keçirdi, Modilyanının arzusu ilə Osterlind onu ömrünün son günlərini yaşayan dünya şöhrəti Renuara təqdim et-

di. Amma məşhur rəssam gənc həmkarına gözlədiyi təsiri bağışlamadı. Hətta dostunu pis vəziyyətdə qoyaraq qoca və xəstə Renuari acılayıb otaqdan çıxdı. Heyatın dramatizminin təsvirinə daha çox meyl edən və əslində özü də bele bir həyat yaşıyan Modilyani üçün Renuarin “hər şeyi olduğundan da gözəl göstərmək” prinsipinə əsaslanan nikbinlik konsepsiyası qəribə və anlaşılmaz idi.

Payızın ortalarında Modilyani Nitsaya qayıtdı. Burada, noyabrın 29-da onun ilk övladı - qızı dünyaya gəldi. Uşağı anasının adını verdilər. Bir müdət də Nitsa və Kannda yaşayan ailə 1919-cu ilin mayında Parisə döndü. Fransanın cənubundakı bir il Modilyani üçün fasilesiz iş ili olmuşdu. Xəsteliyi günü-gündən şiddetlənsə də, çoxlu yeni əsərlər yaratmışdı. Az sonra Janna da Parisə qayıtdı. Kira-yə mənzil tutmağa imkan olmadığından gənc ailə yenə də Qrand Şomyer küçəsindəki yarlıcuq emalatxanada qalmağa məcbur oldu. Şəraitsizlik ucbatından balaca Janna Zborovskilərin himayəsinə verilmişdi. Ona ailənin dostu, Modilyaninin məşhur portretinin qəhrəmanı Lyuniya Çekovska baxırdı.

Rəssam tez-tez qızına baş çəkirdi. Bəzən gecə yarısı, sərəxən vəziyyətdə gəlirdi. Bele hallarda evə buraxmırıldı. O da inadla bağlı qapı öntündə, pillekən üzərində oturub heç yero getmirdi. Ölümünə 6 ay qalmış Amedeo anasına yazdı: “Əziz ana! Şəklimi sənə göndərirəm. Təəssüf ki, qızımın şəkli yoxdur. Kənddə, dayənin yanındadır. Fikirləşirəm ki, bəlkə baharda İtaliyaya gəlim. Orada bütöv bir dövr yaşamaq istəyirəm. Amma hələ dəqiq bilmirəm”.

1919-cu il iyulun 12-də Modilyanının 35 yaşı tamam oldu. Avqust ayında L.Zborovski Londonun Hill qalereyasında rəssamin satış-sərgisini təşkil etdi. Nümayiş olunan 12 portretdən bir neçəsi satıldı. Tabloların qiyməti əvvəlki kimi 30-40 dollardan yuxarı qalxmırıldı. Hətta sərginin təşkilatçıları “diribaş” tərəpnərək, “Gənc kəndli qızı” portretini vur-tut 20



Azərbaycan milli
kitabxanası

dollara almışdır.

Sənətsünas Qabriel Etkin sərgi haqqında hərareti məqalə yazdı. “Berlinhton Meqezin” və b. jurnallar da müsbət resenziyalar çap etdilər.

Qarşılardan qış gəlirdi. Modilyaninin 35 illik ömrünün son qışı. Fəsil dəyişimi yarırac, evsiz Modilyaniyə çoxlu çətinliklər vəd edirdi. Təbii ki, rəssam bunu başa düşürdü. Amma özünü və ailəsini gözləyən bütün məhrumiyyətlərə, hətta ölümə də tam laqeydiliklə baxır, müalicədən boyun qaçırırdı.

Noyabr-dekabr aylarında “Payız salonu”nda Modilyaninin 4 əsəri nümayiş etdirildi. Bu dəfə heç nə satmaq olmadı. Mətbuat da inadla susurdu... Yeni, 1920-ci il ərəfəsində Florensiyadan anasından məktub aldı. Sinyora Qarsen oğluna yazdı: “Əzizim Dedo! Ümid edirəm, bu məktubu yenilə səhəri sənə xeyir-dua göndərən qoca anannın öpüşü kimi qəbul edəcəksən. Əgər telepatiyada azacıq da olsa həqiqət varsa, onda hiss edəcəksən ki, səninleyik. Min dəfə öpürəm. Anan”.

Məktub cavabsız qaldı. Yanvarın 22-də Modilyani-

nin ümidsiz vəziyyətdə olduğunu görən dostları onu Jakob küçəsindəki "yoxsullar və yurdsuzlar" xəstəxanasına apardılar. Bu zaman Modilyani artıq huşunu itirmişdi. Onun fasiləsiz sayıqlamaları içərisində yalnız italyanca tez-tez təkrarladığı iki söz aydın eşidildi: "Cara Italia! Cara, Cara Italia!" ("Sevimli İtaliya... Sevimli, sevimli İtaliya")

Yanvarın 24-də təkrarsız yaradıcılığı sağlığında qəbul edilməyən böyük italyan rəssamı həyata əbədi göz yumdu. Və ölümü ilə əbədi şöhrətinə yol açdı... Sarsıntılı günlərdə Jannanın (ana) qayğısına Zborovskilər ailəsi qalırdı. Janna xəstəxanaya atasının müşayiəti ilə gəlmişdi, Amedeonun cənəzəsinə isə təkcə yaxınlaşmış, xeyli baxıb dinməz-söyləməz geri çəkilmişdi.

Həyatını Amedeosuz təsəvvür edə bilməyən gənc qadın yanvarın 25-də gecə saat dörrdə Amyo küçəsində, beşinci qatdakı mənzillərində özünü küçənin daşları üzərinə atdı. Ölüm anı oldu. Jannanı ayrıca məzarda defn etdilər. Yalnız on il sonra Modilyanılar ailəsinin təkidi ilə məzarlar birləşdirildi.

L.Zborovski Modilyanının azyaşlı qızının nefinə digər rəssamların əsərlərini satmaqla fond düzəltmək istəyirdi (hələ Modilyanılar ailəsinin balaca Jannanı yanlarına aparmaq qərarından xəbərsiz idi). Lakin dostunun peygəmbərliyi özünü doğrultmaqdı idı. Modilyani doğrudan da şöhrətin astanasına çatmışdı. Kolleksiyaçılar tələsik, ağına-bozuna baxmadan əsərlərini alırdılar. Əvvəllər 40 franka getməyən tablolar tezliklə 400, sonra 4000, daha sonra 40000 franka əlbələ alınmağa başladı. Ehtiyacın vaxtından əvvəl məzara gömdüyü Modilyaniyə əsərlərinin fantastik qiymətə satılmasının artıq heç bir dəxli yox idi...

Zborovski sözünə əməl etdi. 1921-ci ildə Parisin "Qaleri Even" salonunda rəssamin ilk böyük, retrospektiv sərgisi açıldı. Ardınca "Brexem qaleri" də ikinci sərgi təşkil edildi. Sənətşunas Poi Yussen 1922-ci ildə "Monparnas" jurnalında Utrillo,

Vlamink və Modilyani yaradıcılığından bəhs edən "Faciə duyğusu" adlı iri həcmli məqalə çap etdirdi. Müəllif yazırı: "Monparnasda yaşayıb ölen, vətəni ilə əlaqələrini itirib Fransanın timsalında sənətinə ikinci vətən tapan Modilyani müasir rəssamlar arasında bəlkə də ən müasiridir. Müasir olmaq, mahiyyət etibarı ilə epoxanın yaşantlarını yaradıcı şəkildə təsvir etmək, dövrün dinamik və dərin psixologiyasını canlandırmaq deməkdir. Bunun üçün zahirə diqqət yetirmək azdır, daxilə nüfuz etməyi bacarmaq lazımdır. Monparnas rəssamı, bütün dönyanın rəssamı Modilyani bunu əla bəcarırdı".

Modilyaninin faciəsi isə davam edir. Heç bir şöhrət ona təskinlik getirə bilməz. Bu faciə ölümündən sonra da rəssamı təqib edir. Çünkü əsərlərinin orijinali sənətsevərlər üçün əlçatmazdır. Vətəni İtaliya və "ikinci vətəni" Fransanın muzeylərində onun ancaq bir neçə tablosuna rast gəlmək olar. Zəngin irsi dönyanın müxtəlif ölkələrinə səpələnilib. Amma çoxu muzeylərdə deyil, kolleksiyaçıların elindədir. İndi Modilyanının heç olmazsa bir əsərinə sahib olan istənilən Avropa muzeyi bundan qurur duyur. Onun "Çilpaq qadın" portreti Londondakı Kurto institutunun ən mötəbər yerində - Van Qoqun, Sezannin, Qogenin şah əsərləri ilə bir sıradə asılıb. Cox da dəyər vermediyi "Göy paltarlı qadın" portreti isə Stockholm müasir sənət muzeyinin ən qiymətli eksponatıdır.

Modilyani rəssam dostu Sürvajla səhbətlərinin birində demişdi: "Ən böyük uduş da azarti öldürmür. Rəssamlıqda hər şeyi üzə çıxarmaq olmaz. Mən həmişə ehtiyatda nəsə saxlayıram". Amansız ölüm Modilyaniye "ehtiyatda saxladıqlarını" pərəstişkarlarına çatdırmağa imkan vermədi. Lakin mövcud əsərləri də italyan rəssamin təkrarsız sənətinə heyran olmaq üçün kifayətdir.